

UOT:327

Rəna NƏCƏFOVA

AMEA A. Bakıxanov adına Tarix İnstitutu, elmi işçi
Rena286286@gmail.com

Şah I Abbas dövründə Səfəvi ordusunda tətbiq olunan döyüş taktikalarına dair

On the Battle Tactics Used in The Safavid Army During the Reign of Shah Abbas I

Боевые тактики армии Сефевидов в период правления Шах Аббаса I

Xülasə: Məqalədə I Şah Abbasın hərbi islahatı araşdırılır. Bu islahatlar nəticəsində Səfəvi dövləti dövrünün ən güclü imperiyalarından birinə çevrildi. Səfəvi dövləti itirdiyi bütün torpaqlarını geri qaytardı və xarici ticarət əlaqələrini bərpa etdi. Məqalədə I Şah Abbasın hərbi islahatları barədə bir surə ilkin mənbələrdən istifadə edilmişdir.

Açar sözlər: Səfəvi dövləti, Şah I Abbas, döyüş taktikası.

Abstract: The article deals with the military reforms of Shah Abbas I, as a result of which the Safavid state became one of the most powerful empires of the time. As a result, the Safavid state regained all the lands it had lost, and normalized its international trade relations. The primary sources related to the army reform of Shah Abbas I was used in the article.

Keywords: Safavid state, Shah I Abbas, combat tactics.

Резюме: В статье рассматривается военная реформа Шах Аббаса I. В результате этих реформ Сефевидское государство стало одной из могущественных империй своего времени. Сефевидское государство возвратило все свои утерянные земли, и восстановили свои внешнеторговые связи. В статье использованы ряд первоисточников о военных реформах Шах Аббаса I.

Ключевые слова: Государство Сефевидов, Шах I Аббас, тактика ведения боя.

Orta əsrlərin ən qüdrətli imperiyalarından biri olan Azərbaycan Səfəvi dövləti öz dövrünün ən güclü ordularından birinə malik idi. Əsası Şah I İs-

mayıl Səfəvi tərəfindən qoylan bu ordu Azərbaycan və dünyannın hərbi sahəsi tarixinə parlaq səhifələr hakk edib. Şah I Abbasın hərbi işlahatları nəticəsində daha da güclənən və odlu silahlardan müraciət etməyə başlayıb. Səfəvi ordusuna qarşı hərbi əməliyyatlarda həlli dəfələrlə qaləbələr qazanılmışdır. Səfəvi ordusu dövrünə ən qüdrətli imperiyalarından biri olan Osmanlı dövlətinin hərbi qüvvələri üzərində də mühüm qələbələr qazanmışdır.

Osmanlı imperiyası kimi qüdrətli dövləti məğlub etmək və itirilmiş araziləri yenidən Səfəvi dövlətinə birləşdirmək siyaseti yeridən Şah I Abbas asas diqqəti odlu silahlarla təchiz olunmuş güclü ordu yaratmağa yönəldti (4, s. 292).

Şah I Abbas dövründə Səfəvi ordusunun əldə etdiyi qələbələrdə düşmanla dövrlər zamanı tətbiq olunan hərbi taktikaların mühüm rolü olmuşdur.

İlk manbılarda Səfəvi ordusunda tətbiq edilən döyüş taktikaları haqqında maraqlı məlumatlar vardır. Səfəvi ordusunda tətbiq olunan döyüş taktikaları o dövrün döyüş qaydalarına tamamilə uyğun idi. Bu taktikalar, bir qayda olaraq, "hilal", "turancı", "qurd qaparı" adlanır.

Müharibə zamanı şah və ya səphəslər (baş komandan, sərasgər) ordunu hissələr böldürdü. Bu bölkükər nüfuz sahibi olan bəylər, xanlar rəhbərlik edirdilər. Böyük rəhbərləri onlara tapşırılan cəbhə xəttini qorunmağa borclu idilər.

Safavi ordusı döyüş zamanı aşağıdakı bölgü asasında düzüllürdü:

- **Sağ cinah (Meymənə, Bərəngar)**
 - **Sol cinah (Meysərə, Cəvəngar)**
 - **Mərkəz (Qalb, Kul)**
 - **Ön qıvvə (Piş qaravul və ya Cərxçi, Məngəlay)**
 - **Ehtiyyat qüvvələr (Tərh, Cəqdaul) [2, s.59-62].**

Səfəvilərin düşmənə qarşı apardıqları, döyüşlərin gedisi barədə dövrün mənbələrinin məlumatları bir-birindən fərqlənir. Bununla belə, həmin məlumatlarda müəyyən ümumi nüticələrdə nəzərə çarır.

Məsələn Oruc bəy Bayat bununla bağlı yazar ki; "Səfəvilərin döyüş qaydası belədir ki, bir nəşar şəypur, bir nəşar da təbili çalmaq üçün ayrırlar onlar bununla döyüş hazırlıq elan edirlər... Səfəvilərdə ilk zamanlarda döyüşdə pusqu qurmaq qaydası yox idi. Bu mərdliyə uyğun olmayan hal hesab edilirdi. Hər haldə, qətiyyatlaş demək olar ki, Səfəvilərin döyüş qaydası açıq və üzbezər döyüşdü" [8, s.73].

Döyüş zamanı meydana önce çarxçılar adlanan dəstələr atılırdı. Onların sayı təqribən 500-1000 nəfər olurdu. Çarxçı dəstələri ön qüvvə dəstəsin-dən (*manqalay*) qabağa göndərilirdi. Onların rəhbəri çarxçıbaşı adlanır. Bu

Şah I Abbas dövründə Səfəvi ordusunda tətbiq olunan dövüş taktikalarına dair

ış adətən məşhur əmirlərə etibar edilirdi. Məsələn, Çaldıran döyüşündə Xan Əhməd Ustaçı və Sarı Piri bu dəstələrə başçılıq etmişdi [2, s.72]. Bəzən çarxçılar anlayışı ilə yanası, "muçi" termini də işlədirildi. Manqalay dəstələrinin arkasında müci dəstələri durdur. Bu dəstə mərkəzə yönəlmüş düşmən zərbəsini zəiflətməli idi.

Hərbi əməliyyatlar zamanı müxtəlif amillərlə bağlı olaraq əsasən 3 taktikadan istifadə olunurdu:

- *Hükum*
 - *Müdafia*
 - *Mühasirə*

Səfəvi ordusunda hücum taktikası həmişə eyni xarakter daşıydı. Məsələn, Oruc bəy Bayata görə, hücum taktikasında bəzən əsas qızıl vərəqələr gözləyir, ayrı-ayrı xırda dəstələr düşmən sıralarına qəfil həmlələr edir və bu həmlələr aramızın olaraq təskər edilir və düşmən sıraları çat-bas salınırdı. Bu həmlələr zamanı ham da plana uyğun şəkildə düşmənin azuqə ehtiyatı əla keçirilir, döyüş meydانına bağlı ehtiyat yollar tutulur, su arxları kəsılır və s... Bu həmlələr nöticəsində düşmən qızıl vərəqələri pərvən-pərvən salınır, sonra isə əsas qızıl vərəqələr həllədici hücumuna kecirdilər [8, s.73].

Səfəvi ordusunda ilk dövrlərdə cəbhə xəttində istehkamlar yaratmaq üsulundan istifadə olunmurdur. İstehkam kimi adətən coğrafi rəlyefdən, məsələn dağlıq ərazilə qayalardan və keçidlərdən istifadə edirdilər.

Səfəvi hərbi qüvvələri müharibə zamanı yaranmış şəraitdən asılı olaraq mühəsirə taktikasından da istifadə edirdilər. Mühəsirə taktikasında, bir qayda olaraq, aşağıdakı üsullardan istifadə olunurdu:

1. Düşməni qobular, uçurumlar, keçilməsi mümkün olmayan yerlərə sıxışdırıvə mühəsirəyə alınaraq məğlub edilirdi.
 2. Qala divarları arxasına sıqılmış düşmən ətraf ələmdən tacrid edilir, azuqasız və susus qalmağa məcbur edilir və məglubiyətə uğradılır.
 3. Mühəsirə olunmuş şəhərin sütutunu surətləndirmək üçün manevr işlədilərək geri çəkilir, bu manevri başa düşməyərək qaldan çıxan düşmən oks hücumla məğlub edilirdi.

4. Səfəvilər mühəsirəyə alınmış şəhəri lağım atmaq (nəqəb) yolu ilə keçirməkdə mahir idilər. Oruc bay Bayat yazar ki, "Güman etmirəm ki, tələnəyindən elə bir millət olsun ki, hərbi fənd işlədərək şəhərdən geri çəkilənək lağım atmaq qaydalarını omlardan yaxşı bilsin... Osmanlıların elə keçirdi ki bir sırə şəhərlər lağım atmaq yolu ilə onlardan geri alınmışdır"^[18], s. 731.

Jan Şarden yazır ki, heç bir millat lağım atmaqdə Səfəvərlər qədər məarətli deyil (11, c.3, s.1199). Səfəvi ordusu qala divarlarını uğurmak üçün lağım atmaqla yanaşı dəbbabələr və toplardan da istifadə edirdilər. Sah I

Abbas zamanında topçu alayının yaradılması nticəsində bu üsüldən daha geniş istifadə edilməye başlandı [10, s.148].

Səfəvilər qalaları mühasirə edarkən müxtəlif üsullardan istifadə edirdilər. Adam Oleari Səfəvilerin bu sahədə çox bacarıqlı olduğunu qeyd edir [7, s.742;1, s.180].

Səfəvilər hərbi əməliyyatlar zamanı qüvvələr nisbəti öks tərsin xeyrinə olduqda ənənəvi müdafiə taktikasına üstünlük verir və geri çəkilirdilər. Bu zaman ənənəvi hərbi qaydalara uyğun olaraq düşmənin əlinə heç nə keçməməsinə tömən etmək üçün on sərt tədbirlər görülürdü. Bu məqsədə əhali cəbhə xəttindən əlonkin içərilərinə köçürürlər, tikintilər və körpülər mahv edilir, taxil zəmiliyə yandırılır, su hövzələri və quyular sıradan çıxırlar və s. Beləliklə, Səfəvilər düşmənin ham canlı qıvvədən, həm də maddi ehtiyatlar- dan bəhrələnməsinin qarşısını almağa çalışır və buna bir çox hallarda nail olurlar. Bu zaman köçürülmənə əhali ərzəgə, taxili, ev avadanlıqlarını etibarlı yerlərdə, qazlıqları quyludur gizləndirdilər. Bu işlərdə əhali o qədər mahir idi ki, düşmənin bu yerləri aşkar etməsi demək olar ki, mümkin deyildi. Bəzi hallarda gözlənilmədən geri çəkilmələr baş verdiğinde döyüşlər də eyni üsüllərdən istifadə edirdilər. Bu zaman saxlanc yeri qazmaq üçün münasib yerlər seçilir, rütubət amili nəzərə alınır. Azərbaycan ərazisi nisbətən quraq olduğunu üçün gizləndirmənə ərzəq məhsulları və ev aşyaları uzun müddət xarab olmadan salamat qalırı.

Qeyd olunduğu kimi, Səfəvilər geri çəkilməkən yolları, körpüləri sıradan çıxır, evləri yandırır və bununla düşmənlərin onlardan istifadə etməsinin qarşısını alırlardı. Su kanallarının, təbii bulaqların da axarının istiqaməti dəyişdirilir. Bütün bunlar "yandırılmış" və "xaraba qoyulmuş torpaqlar" taktikası adlanırdı.

Yuxarıda göstərilənlərin bir hiylə, taktika olduğunu qəbul edən Şah I Təhmasib bunu əsəsləndirməq üçün möminlərin əmirinin "hərb hiylədir" kəlamını dilə gətirmişdir. Savas zamanı istor geri çəkil, istərsə də aldat, amma, bunu düşmənə fürsət verməyəcək şəkildə etmək lazımdır [1, s.174].

Bu taktikadan sonra Şah I Abbas və ondan sonrakı Səfəvi şahları dövründə də istifadə edilmişdir. Təbriz şəhəri uğrunda gedən 1618-ci il müharibəsində Sipəhşalar Gərçəqay xan osmanlılarının üzərinə hücum etmək fikrini qarşı çıxmışdı. Şah osmanlı orduşunu qışa qədər yubatmayı düşündürdü. Bu məqsədə səfəvi əsgərləri osmanlı orduşunun keçəcəyi bütün əraziləri xarabalığı çevirirdilər. Azaqası tükənən osmanlı orduşunda döyüş intizamı pozulacaqdı. Qış mövsümündə yorğun və acıq çəkan osmanlı əsgərləri gündən döşərk səfəvilərin hücumuna müqavimət göstərə biləməyəcəkdi. Şəhərdən köçürülmənə Təbriz əhalisi bütün qida və aşyalarını gizlətməyidilsə. Gərçəqay xan da şəhərin ətrafinə su dolduraraq Təbriz ətrafini bataqlığa döndərməmişdi.

Yollar, şəhərlər və digər yaşayış məntəqələri düşmənin istifadə edə bilməcəyi halı salındıqdan sonra, ordunun bir hissəsi tamamilə geri çəkilir. Digər hissəsi isə kiçik dəstələr bölnürək əlverişli mövqelər seçərək düşmən üzərinə qəfil hùcumlar üçün mübahisə məqam gözləyirdilər. Həmin dəstələr əzələrinin qurmuş olduğu pusqulardan düşmən ordusuna qəfil hamlələr etməklə onun əzələnin içərilərinə sərhədə irsilişəməsini ləngidirdilər. Bu hamlələr zamanı düşmən bu kiçik hamlələrinin ardıcılı Səfəvi şahının böyük hùcum təhlükəsi olacağının zənn edərək ümumiyətlə bir müddət irsilişəməni dayandırır və döyüş mövqeyi seçirdi. Bütün bunlar isə öz növbəsində, Səfəvilərə əlavə vaxt qazanmaq imkani verirdi. Əgər bütün bunlara baxmayaraq düşmən ordusu irsilişəməkda davam edirdi, o zaman Səfəvi hərbi qüvvələri də əzələnin içərilərinə doğru çəkilməklə həmin taktikani davam etdirirdi. Bununla düşməni daim çatin, qeyri-mülliyyən vəziyyətdə saxlanılır. Onun döşərgə salaraq dincəlməsi, qidalanması dözlülməz bir hala salınır. Səfəvilərin belə döyüş taktikası bəzən o dərəcədə uğurlu olurdu ki, hətta qüdrətli osmanlı ordusunun hùcumları da bir sırə hallarda mağlubiyyətə uğrayırdı.

İlk manbarların məlumatları səbət edir ki, hùcum taktikasını seçilərkən Səfəvi əsgərləri daha böyük ruh yüksəkliyinə malik olmuş, hətta bəzən geri çəkilmə əmirlərinə qarşı etiraz etmişlər.

Sanson "Səfərnəma"nda Səfəvi ordusunun həm hùcum, həm də müdafiə taktikası haqqında maraqlı məlumatlara rast gelirin. "Səfəvi qoşunları öksər hallarda nəra çəkmək, "Ya Əli", yaxud ucadan şahın adını çəkməkən, seypur və təbil sədaları altında hùcumuna keçirirlər. Onların döyüş taktikası bir qədər naməlumdur. Hùcum zamanı müxtəlif cinahlardan düşmən üzərinə həmlə edirlər. Müdafia zamanı geri çəkilmək onları təqib etmək olduqca təhlükəlidir. Çünki onlar dördnəhədən at çapmağı çox yaxşı bacarırlar və bu hallarda at təstündə geri döñərək düşmənə məharətə kamandan ox ata bilirlər" [9, s.143-144].

Mülliəf hadisə sonra yazır ki, Səfəvilər müharibə zamanı döyüşə aşkar girirlər, yəni, döyüşdən əvvəl hiylə istəlatını xoşlamırlar. Lakin döyüş başlanğıcından sonra çox fəndigir olurlar. Yəni çox yaxşı bilirlər ki, düşməni hansı mövqeyə çəkmək lazımdır. Onu susuzluq və acıq düber edib necə çatıa salmaq olar. Həmdə çox yaxşı bilirlər ki, geri çəkilən düşməni necə təqib edib, onları hansı dar keçidlərə yönəldib hissə-hissə məhv etmək lazımdır [9, s.144].

Qətiyyətələ demək olar ki, Çaldırın döyüşündən sonra Səfəvilər heç vaxt sadəcə olaraq necə deyrərlər, "öz bəxtlərinə güvənmir", əksinə yalnız qələbə qazanacaqlarına əmin olduqdan sonra döyüşə girməyə qərar verirdilər.

Səfəvi ordusunun qalaları almaq üçün da özünə məxsus üssülləri var idi. Səfəvilərin qalaları əla keçirmək üssüllərindən qeyd edilərkən maraqlı məl-

matlara rast gelinir. Məlumatlardan biri belədir: "Qalaları almaq üçün onun ətrafında, bünövrəsi altında xəndək qazaraq lağım (nəqəb) atırlar... Onların qalaları almaq üçün istifadə etdikləri dağdıcı silah toplardır. Onların topları çox sadə, istifadə edilmək üçün çox asan, daşınmaq üçün yüngüldür. Top atəşləri ilə hər hansı bir qalanı almaq istərkən qala təslim olana qədər onu atəşə tutmaqdə davam edirlər. Lakin gecələr, adətən, atışmadan imtiyaz edərək istirahət edirlər. Onlar daha çox Şah I Abbasın dövründə başlayaraq qalaların alınmasında barış və digər partlayıcı maddələrdən qala divarlarının altına qoymaqla istifadə etməyə başlıdır. Qalaların alınmasında istifadə edilən üslublardan biri də zəhərlər güllələrdən istifadə edilməsidir [1, s.180; 7, s.742].

Səfəvilərin qalalar fəth etmək taktikasına nümunə olaraq Şah I Abbasın dövründə İravan qalasını Osmaniyyələrdən geri alınmasını misal göstərmək olar.

"Topxana hazır olmadığını görə, ordı yalnız qala ətrafında xəndək qazmaq və ara-bir qaldan çıxaraq həcum etməyə cəhd göstərən osmanlıları geri uturmaqla möşğul oldu. May ayında toplar hazır olduğundan sonra qala atəşə tutıldı. Bir neçə müddədən sonra Allahverdi xanının farsdan gətirdiyi qüvvələr də yetişdi. Onlar qorçular və qulamlarla birlikdə xəndək qazmaqla qala divarlarının binövrəsindəki ağaclara ovdurdu. Onun alışmasından faydalanan qoşun həlçuma keçdi... Mühasirədəkələr də igaidlilik müdafiə olunurdular... Buna baxmayaraq öndə gedən dəstələr qalaya daxil oldular [5, c.2, s. 1131].

Osmaniyyə ordusunun 1626-ci ildə Bağdadi mühasirə edərək şəhərin müdafiəsinin çotin olacağını başa düşən Şah I Abbas, ən yaxşı yoluñ düşmən ordusunun öz əlkələri ilə əlaqəsini kəsmək olduğunu qət etdi. Diyarbakır-Mosul ilə Hələb yoluñ bağlayaraq osmanlıların həm qurudan, həm də dənizdən öz əlkələri ilə əlaqəsini kəsdi. Osmaniyyələrin gəmidə olan ərzəq ehtiyatı Səfəvi ordusu tərəfindən qonşut olaraq ələ keçirildi [3, s.158-159].

Səfəvi ordusunun tətbiq etdiyi bütün bu taktikalar sayəsində zəiflədilən düşmən qüvvələrinə həlçum edilirdi. Düşmən ordusunun hərəkət etməsi və ya düşərgə qurmasının heç bir əhəmiyyəti yox idi. Səfəvi ordusu on alverişli ani gözəylərək düşmən ordusuna pusqu qururdu. Hərəkət halında issə səfəvilərin həlçumları adətən vadılardır, dağları və dar keçidlərdə orludur. Düşmənin gözle-mədiyi anda ona qəfildən həlçum edərək geri çəkilirdilər(6, s. 95). Düşmən düşərgəsini mühasirə edərək həlçuma keçirdilər. Bu həlçumlar zamanı əsasən düşmənin azızuq ehtiyatını ələ keçirərək geri çəkilirdilər. *Vur-qaz* əsaslı ilə, bütün bu əngəllərə baxmayaraq, irəliyən ordunun qarşısını almaq üçün kəndləri, şəhərləri boşaldaraq viran edirdilər [11, c.3 s.1199-1200].

Səfəvilərin döyüşləri əsasən Osmaniyyələr və Şeybanilərlə olmuşdur. Onların hər birinə qarşı fərqli döyük taktikaları tətbiq olunurdu. Bununla belə, əksər mənbələr Səfəvilərin Şeybanilərə qarşı əsasən həlçum, Osmaniyyələrlə qarşı isə müdafiə taktikası seçiklərini təsdiq edirlər. Müyyəyen hallarda,

Şah I Abbas dövründə Səfəvi ordusunda tətbiq olunan döyük taktikalarına dair

şəraitə uyğun olaraq, qarışıq, yəni həm həlçum, həmdə müdafiə taktikasının elementləri tətbiq olunurdu. Səfəvilərin Osmaniyyələr və Şeybanilərlə nisbətən Mögollarla müharibələri az olmuşdur. Faktlər göstərir ki, Səfəvilər, onlara qarşı özlərini daha üstün hesab edir və qəsəbəyə əmin olaraq həlçum taktikası seçirdilər.

Bununla belə, düşmən tərəfin kim olmasından asılı olmamayaq əksər hallarda əsaslı tətbiq olunurdu. Düşmənin canlı qüvvə baxımından ondan üstün olduğu aşkar olunarsa müdafiə taktikası, əksinə zaif olarsa və yaxud qüvvələr nisbəti təxminən bərabər olardısa həlçum taktikası seçilirdi. Əgər düşmən hadisələri qabaqlayaraq əvvəlcə həlçuma keçmiş ol-saydı, belə hələ Səfəvilər sürətlə geri çəkilərək qüvvə toplayıb yenidən düşmən üzərinə həlçuma keçirdilər.

Bələdliklə, Şah I Abbasın hərbi islahatları nticəsində əsası Şah I İsmayıllı tərəfindən qoyulmuş Səfəvi ordusu yenidən dövrün ən güclü və müasir ordularından birinə, Səfəvi imperiyası isə ən qüdrətli dövlətlərinə dövlətlərinə birinə çevrildi. Səfəvi dövləti işgalçıları möglüb edərək ərazilərini qaytarırdı. Hörmüz problemini həll edərək beynəlxalq ticarət əlaqələrini nizama saldı.

Ədəbiyyat

1. Erdoğan E., *Safavi devletinin Askeri Teskilati*, İstanbul, 2019.
2. Fəzalibaylı Ş., XV Əsr Azərbaycan Dövlətlərinin Quruluşu, Bakı, 2003.
3. Küpeli, Özer, Osmanlı-Safavi Münasebetleri (1612-1639), İzmir, 2009.
4. Mahmudov Y., Azərbaycan Diplomatiyası, Bakı, 2006.
5. Münsi İ. B. Dünyanın Bəzəyən Abbasın Tarixi. Fars dilindən əsər: t. e. d. prof. Şahin Forzaliev, II Kitab, Bakı, 2010.
6. انگلبرت کیفر، دربار شاه شاهان ایران، ترجمه کیاکورس جهانداری، تهران، نشر ائمـان، آثار ملی، 1350.
7. اوئنارنووس آدام، ایران صدر از نگاه یک المانی، نشر دیجیتالی قلمبیه اصفهان، 179 ص.
8. دون زون ایرانی، تأثیف اروج بیک، تهران، انتشارات بنگاه نشر و ترجمه کتاب، 1338.
9. ساتسون، سفرنامه، ترجمه نعیی تفضلی، تهران، ابن سینا، 1346.
10. فرنامه و نیزی ها در ایران، ترجمه دکتر منوچهر امیری، تهران، انتشارات خوارزمی، 1349.
11. شاردن راک، سیاحتنامه شاردن، ترجمه محمد عیسی، تهران، امیرکبیر مجلد 1، 1345

.1345